

# Atasının yolu ilə getdi və geriyə zəfərlə döndü


Müharibənin nə olduğunu film-lərdə görmüşdü. Və bir də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atasından eşitmışdı ki, mü-haribənin alovu, siddəti ilə yaşa-yanlar onun qan qoxusunu ömrboyu özləri ilə daşıyırlar.

Bütün bunlar bəzən ona realliq-dan uzaq görünürdü. Bəzən də ona elə gəlirdi ki, atasının dediklərini ruhunda daşıyır. "Vətən", "torpaq", "qələbə" və bu qəbildən olan digər sözlər onun doğulub böyüdüyü ev-də atasının dilindən çox səslənirdi. Bəlkə də bu səbəbdən uşaq yaşa-rından ürəyində bir müharibə səhnəsi qurmuşdu. Nə vaxtsa onun reallaşacağına inanmışdı.

Böyüdükcə hiss edirdi ki, hə-min səhnə ürəyində yuva qurmaqla yanaşı, həm də yaddaşına hopub. Hərdən yaddaşındakı bu səhnəni silməyə çalışsa da, mümkün olmur-du. Özü uydurmuşdu axı. "Bəs nə zaman düşmən üzərinə gedib tor-paqlarımızı azad edəcəyik? Görə-sən müharibəyə başlayacağımız günü görəcəyəmmi?" kimi suallar hər zaman beynində dolaşır, cavab gözlüyirdi. Nəhayət, 2020-ci il sent-yabrın 27-də suallarının cavabını aldı. Oktyabrın 20-də isə arzusuna qovuşdu - həmin gün döyüşə yol-lanı...

Xaçmazın Maksudkənd kəndin-dən yola çıxan Namiq Ağadadaşov Tərtər, Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək taleyinə şərəfli bir döyüş yolu yazdı. Bu yolda nələr görmə-di?! Bir vaxtlar ürəyində qurduğu müharibə səhnəsini real yaşadı, düşmənlə üz-üzə gəldi, səngörin soyuğu canına hopdu, günlərlə yat-madı, amma düşməni məhv etmək, torpaqlarımızı onların əlindən geri almaq istəyi bütün bunlara üstün gəldi, ölümün gözünün içiñə dik baxdı, qorxmadi. Çünkü Birinci Qa-rabağ müharibəsində döyüş yolu keçmiş atası Natiq Ağadadaşov onu savaşa yola salanda demişdi: "Qor-xma, oğlum, erməni elə də güclü de-yil. Silahını möhkəm tut, o, sənin yol yoldaşın, dostun, sirdaşın ola-caq. Bilirsən ki, dost dostu darda qoymaz". Namiq isə qorxunu hələ 2013-2014-cü illərdə Xocavənd və Ağdam rayonlarında - düşmənin 52 metrlik məsafəsində həqiqi hərbi xidmət keçərkən üstələmişdi.

Amma döyüş yolu nə qədər şə-rəfli olsa da, təhlükəli və qan-qada-dır. O yolda addımlayanların ürə-yində Vətən sevgisi, torpaq mə-həbbəti, millət eşqi daim yanmalı-dır ki, Namiq də həmin igidlərdən



oldu. Deyir ki, Vətən yolunda şəhid olmaq xoşbəxtlikdir: "Müharibə bi-tir, sən isə heç bir zaman onu yad-dan çıxarmırsan, daha doğrusu, çı-xara bilmirsən. Mən şəhid olma-dım. Bunu Allahın lütfü hesab edi-rəm. Müharibənin bitməsinə bir gün qalmış yaralandım, kəllə-beyin zədəsi aldım. Bu gün də baş-beyin pozulmasından, güclü sinir ağrı-la-rından əziyyət çəkirəm, 3-cü qrup əliləm. Amma bili-rəm ki, ömrümün sonunacan zəfərdən sonra doğulan və general Polad Həsimovun şərə-finə adını Polad qoymağum oğlu-mun gözünün içiñə dik baxacam, onun fəxr və qürur yeri olacam. Ne-cə ki, mən atamla fəxr edirəm, qü-rur duyuram".

44 günlük savaşda Müzəffər Ordumuz Azərbaycanın hərb salna-məsinə hər gün bir qələbə yazdı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qə-tiyyəti, iradəsi hər bir əsgərin əlin-dən tutdu, onların döyüş ruhunu artırdı. Həmin günlərdə Ali Baş Ko-mandanın "Qarabağ Azərbaycan-dır!" hayqırtısı Vətən şəhəri idi. Beynində, zehnində kök atan bu sözlər Namiqi də ruhlandırdı. Bu gün də böyükdən-kiçiyə hər kəsin dilində əzbər olan bu şüardakı "Qa-rabağ" və "Azərbaycan" sözlərin-dən müqəddəs bir söz varmı? Yoxdur! Dünyanın hər yerində yaşayan soydaşlarımız belə həmin günlər bu iki kəlmənin sehrində idilər. Na-miq də bu sözlərin cəzibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli Azərbaycan əsgəri olaraq düşməni torpaqlarımızdan qovanlardan, "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrun-da", "Vətən müharibəsi iştirakçısı" medalları ilə adını Vətən müharibəsi tarixinə yanan minlərlə Azərbaycan oğlundan biridir.

**Züleyxa ƏLİYEVA,  
"Azərbaycan"**